

Mətanət Əmrəhova
ADIU (UNEC)

AZƏRBAYCAN DİLİNDE ALINMA SÖZLƏR HESABINA HƏRBİ TERMİN YARADICILIĞI

Açar sözlər: hərb terminlər, termin yaradıcılığı, alınma sözlər, beynəlmiləl hərb terminlər, derivatoloji proses

Keywords: military terms, creation of term, acquired words, international military terms, derivatological process

Ключевые слова: военные термины, создание терминов, заимство-ванные слова, интернациональные военные термины, дериватологический процесс

Son iki əsr, xüsusən, XX yüzillik cəmiyyətimizin tarixində sürətli inkişaf dövrü kimi səciyyələnir. Dünya inkişaf etdikcə ayrı-ayrı elmi-texniki sahələrə aid yeni-yeni anlayış və məhfumlar yaranır ki, bunların hamısı da dil vahidləri ilə işarələnir, dilin terminoloji qatının zənginləşməsinə səbəb olur. Dilin ümumi leksik qatı kimi, onun terminoloji sistemində də daimi yeniləşmə və zənginləşmə prosesi özünü göstərir. Bu inkişaf paralel olaraq dilin hərb leksikasında da müşahidə olunur. Silahlı mübarizənin tarixi göstərir ki, hərb işi bəşəriyyətin inkişafının ilkin mərhələsində gündəlik məşgulliyət olmaqla bərabər, həmçinin hər cür siyasi problemin və münaqişənin həllində mühüm və yeganə vasitə olmuşdur. Əmin-amanlığa və sülh razılıqlarına qədər bütün döyüslər, vuruşmalar, qanlı çarpışmalar, silahlı qüvvələrin praktik nümayişi daha böyük üstünlüyə malik olmuşdur. Döyüş fəndlərinə yiyələnmək, silahla davranmaq, at çapmaq, düşmənlə təkbətək döyüsdə özünü müdafiə hər kəs üçün həyat uğrunda mübarizə amilinə çevrilmişdir. Belə həyat tərzi, təbii ki, xüsusü leksik vahidlərin formallaşmasını da zəruri edirdi.

Azərbaycan dilciliyində hərb leksikanın araşdırılma meyilləri son dövrlərin hadisəsidir. Müxtəlif dövrlərdə yaşamış türk dünyasının görkəmli söz ustalarının əsərlərində işlənmiş kifayət qədər hərb terminlərə rast gəlsək də, bu terminlərin sistemləşdirilməsi, az və ya çox dərəcədə onların linqistik xarakterinin müəyyən-ləşdirilməsi, mənşeyinin və inkişaf yollarının tədqiqi XX əsr dilciliyinin üzərinə düşmüşdür.

Azərbaycan dilində hərb terminlərin olduqca fərqli və mürəkkəb strukturu var. Burada fərqlilik ondan irəli gəlir ki, hərb terminoloji qatın zənginləşməsində milli mənşəli sözlərlə yanaşı, alınma sözlər də mühüm rol oynayır. Bu mənada, milli və alınma sözlər vasitəsilə hərb leksikoloji qatın zənginləşdirilməsi prosesi ədəbi dilimizin normativliyinə əsasən aparılır. Nəzərə alsaq ki, bu prosesdə milli şəkilçilərlə yanaşı, alınma şəkilçilər də iştirak edir, onda hərb terminlərin struktur xüsusiyyətlərinin təhlilinə bir qədər də analitik yanaşmaq tələb olunur.

Hərb terminlərin strukturu deyərkən onların quruluşu nəzərdə tutulur. Məlumdur ki, Azərbaycan dilinin leksik vahidləri strukturuna görə üç yerə ayrılır: sadə, düzəltmə və mürəkkəb sözlər. Düzəltmə və mürəkkəb leksik vahidlər sadə sözlər əsasında meydana gəlir. Təbii ki, bu da müəyyən qanuna uyğunluq əsasında baş verir. Beləliklə, Azərbaycan dilinin lüğət tərkibinə daxil olan hərb terminlərin

strukturda bu qanuna uyğunluq, yəni ədəbi dilin normativliyinə əsasən müəyyən-ləşir. Strukturuna görə hərb terminlər də sadə, düzəltmə və mürəkkəb olur. Düzəltmə və mürəkkəb hərb terminlər morfoloji və sintaktik yolla meydana gəlirlər.

Ümumiyyətlə, dilimizin derivatoloji prosesinə nəzər yetirsək, görərik ki, elmi ədəbiyyatlarda Azərbaycan dilində söz yaradıcılığının müxtəlif mərhələləri və üsulları göstərilir. Ancaq daha çox aşağıdakı vasitələrdə istifadə olunur: 1) Leksik-səmantik üsul; 2) Morfoloji üsul; 3) Sintaktik üsul; 4) Kalka üsulu; 5) Abreviatura üsulu [6, s.74].

Son dövrlərdə hərb terminoloji lüğətlərin tərtibinə meyil müstəqilliyyin verdiyi imkanlar əsasında daha çox güclənmişdir. Mustafa Məhərrəmov tərəfindən tərtib olunmuş, 1994-cü ildə "Vətən" nəşriyyatının çap etdiyi "Rusca-azərbaycanca hərb lüğət" 9000-dən artıq sözü əhatə edir. Y.Məmmədlinin 1998-ci ildə "Vətən" nəşriyyatının çap etdiyi "Rusca-azərbaycanca qısa hərb lüğət"-ə 3700-ə qədər termin və terminoloji birləşmə daxil edilmişdir. Bu sonuncu lüğətdə daha çox ümumişlək terminlər əhatə edilmişdir. Bu lüğətlərdə bizi daha çox maraqlandıran yuva yaradan baş söz-terminlərdir. Məlumdur ki, ayrıca bir lüğət maddəsində toplanmış eyniköklü sözlər lüğət yuvası adlanır. Rus hərb lüğətlərində bir sözdən ibarət olan hərb terminlərin böyük bir qismının azərbaycanca qarşılığı iki, üç və bəzən daha çox sözlə verilmişdir. Ona görə də həmin terminlərin azərbaycanca qarşılığını iki qrupa ayırmak olar:

- 1.Qarşılığının bir sözlə ifadə olunanları;
- 2.Qarşılığının iki, üç və bəzən daha çox sözlə ifadə olunanları [7, s.110].

Daha çox sözü əhatə etdiyi üçün M.Məhərrəmovun tərtib etdiyi lüğətdəki yuva yaradan terminləri nəzərdən keçirək. Həmin terminləri mənşeyinə görə aşağıdakı kimi qruplaşdırmaqla olar:

- 1.Xalis Azərbaycan dilinə aid (Türk mənşəli) olanlar;
- 2.Ərəb və fars mənşəli olanlar;
- 3.Rus dilinə və Avropa xalqlarının dillərinə aid olanlar.

Sözlərin bu cür müxtəlif mənşə qruplarına ayrılması həm qarşılığı tək sözdən ibarət olan hərb terminlərə, həm də bir neçə sözlə ifadə olunanlara aiddir. Qarşılığının tək sözlə ifadə edilmiş hərb terminlərin mənşeyinə və quruluşuna diqqət yetirək. Bunlar, başlıca olaraq, yuva yaradan və müxtəlif terminlərin yaranmasında aparıcı rol oynayan hərb terminlərdir. Hərb terminlərin bir qismi xalis Azərbaycan-Türk mənşəlidir. Bu terminlərin bir qrupu sadə quruluşludur - bu cür terminlərdə müasir dil baxımından ikinci bir söz kökü və ya sözdüzəldici morfem ayırmak qeyri-mümkündür. Belə terminlərə aşağıdakı sözləri misal göstərmək olar: *məşə, qayıq, bel, yağ, yer, qılinc, körpü, ad, bulud, top, ox, tapança* və s.

Türk mənşəli terminlərin bir qismi sözdüzəldici şəkilçilərin iştirakı ilə yaranmışdır və düzəltmə sözlərdən ibarətdir. Bu şəkilçilər müasir dilimizdə söz köklərindən asanlıqla ayrırlar. Sözdüzəldici şəkilçilər vasitəsilə həm feillərdən, həm də adlardan hərb terminlər düzəldilmişdir. Türk mənşəli terminlərin hər qismi quruluşca mürəkkəb olub, iki sözinin birləşməsindən yaranmışdır.

Mənşəcə ərəb və fars dillərinə aid olanlar. Ərəb və fars mənşəli terminoloji leksika ayrılıqda təqribən xalis Azərbaycan, rus və rus dili vasitəsilə Avropa dillərindən alınmış sözlər qədərdir (karşılığının azərbaycanca bir sözlə verilənlər

nəzərdə tutulur). Bunların da bir hissəsi bizim dildə sadə quruluşludur: *häbs*, *qüllə*, *təşakkür*, *mübariza*, *zireh*, *ehtimal*, *zirvə*, *maddə*, *təsir*, *mühərribə*, *tərbiya*, *mövsüm*, *töhmət*, *vərdiş*, *qəhrəman*, *təzyiq*, *mühərrrik*, *nümayış*, *fəaliyyət*, *müqavila*, *sənəd*, *məlumat*, *ruh*, *vahid*, *maye*.

Kökü ərəb-fars mənşəli olan düzəltmə hərbi terminlər. Belə sözlərin tərkibində türk mənşəli şəkilçilərlə yanaşı, sözlərin alındığı dilin şəkilçilərinə də təsadüf edilir. Məsələn: *hazırlıq*, *avadanlıq*, *sərrastlıq*, *nazirlilik*, *səfərbərlik*, *tezlik*, *təhlükəsizlik*, *davamlılıq*, *etibarlılıq*, *səfərbərlik*, *xəbərdarlıq*, *şəhərcik*, *növbətçi*, *talimatçı* və s. Ərəb-fars mənşəli sözlər içərisində mürəkkəb sözlər azdır: *əks-həmlə*, *əks-zərbə*, *şüaburaxma*.

Alınma hərbi terminlərin xarici qabığının dəyişməsi prosesini izləyərkən iki halı müşahidə edirik. Birinci halda etimon dildən rus dilinə keçərkən söz fonetik transformasiyaya uğrayır, Azərbaycan dilinə isə rus dilində olduğu kimi keçir. Onu da qeyd etmək lazımdır ki, sözün mənşə dildə etimon dildəki fonetik quruluşu ilə rus dilindəki forması arasında da elə kəskin fonetik fərq olmur. Dəyişmələrin ikinci halında isə termin etimon dildən rus dilinə, rus dilindən də Azərbaycan dilinə keçərkən fonetik və fonetik-morfoloji dəyişikliyə uğrayır.

Azərbaycan dilinin hərbi leksikasının başqa dilin imkanları hesabına zənginləşməsi iki yolla göstərir:

Birbaşa və rus dili vasitəsilə başqa dillərdən alınmaların müəyyən bir hissəsi heç bir fonetik dəyişikliyə uğramır və Azərbaycan dilində işləklilik qazanır.

Alınmalara münasibət yollarından biri də dilçilikdə ksenomaniya adlanır. Bu yoluñ tərəfdarları adətən alınma terminləri olduğu kimi qəbul edir. Hərbi leksika ilk baxışdan spesifikasına görə bu yola üstünlük verməlidir: *vilka* – *çatal*, *zon* - *qurşaq*, *plennik* – *tutuq/tutqun* və s.

Utilitarizm yolu ilə alınmaların potensial ekvivalenti olan leksik vahidlər dildə uzun müddət yaşaya bilməsə də, onların bəziləri işlək termin kimi bu gün qalmaqdadır. Vaxtilə Ə.A.Şıxlinskinin təklif etdiyi digər terminlər isə purizmə aiddir. Purizm alınmaların milli mənşəli sözlərlə əvəz edilməsidir. Utilitarizmdən fərqli olaraq, bu zaman yeni sözlər yaradılır, lakin bu yeni yaradılan terminin taleyi müəyyən deyil. Purizm yeni milli termin yaratma cəhdididir. Adətən, belə yolla yaradılan terminlərin ömrü az olur və hətta onlar sinonim cərgəyə də daxil olma bilmir. Ə.A.Şıxlinski "Sözlüyü"nün çap olunduğu dövrü nəzərə alsaq, deyə bilərik ki, həmin sözlükdə purizmə meyil dövrün tələbindən irəli gəlmüşdür.

Hərbi terminologiyada alınmalardan qaçmaq mümkün deyildir. Hərbi leksikada, ümumiyyətlə, dildə alınmalardan qaçmağın iki yolu özünü təsdiq etmişdir. Bunlardan birincisi, utilitarizmdir. Bu zaman yeni alınmış termin əvəzinə milli dilin əsas lüğət fondunda arxaiklaşmış, unudulmuş termin işləklilik qazanır. Həm də qeyd etməliyik ki, bu aktivləşmə müəyyən paralellik yaradır. Belə bir prosesi Azərbaycan milli dövlətçiliyinin müxtəlif mərhələlərində, istər Ş.İ.Xətai dövründə, istər Azərbaycan Demokratik Cümhuriyyəti dövründə, istərsə də, 90-ci illərdən sonra Azərbaycan milli müstəqillik əldə etdikdən sonra özünü bürüze vermişdir.

1992-ci il noyabrın 3-də Azərbaycan Respublikasının qəbul etdiyi "Hərbi idmət haqqında" qanunun 8-ci maddəsində verilmiş hərbi rütbələrə nəzər salsaq,

görərik ki, burada "serjant", "kiçik serjant" və "baş serjant" rütbələri müvafiq olaraq "çavuş", "kiçik çavuş" və "baş çavuş" rütbələri ilə terminləri ilə əvəz edilib.

Azərbaycan dilinin hərbi leksikasında beynəlmiləl terminlər. Dilimzin hərbi leksikasında beynəlmiləl hərbi terminlər xüsusi əhəmiyyət daşıyır. Dünyanın eksər dillərində olduğu kimi, Azərbaycan dilində də beynəlmiləl terminlər ümumi mənasına və formasına görə fərqlənməyərək, dilin leksikoloji qatında özünü spesifikasi bir yer tutmaqla müxtəlif sistemi dillərin qarşılıqlı əlaqəsinin və zənginləşməsinin əsas göstəricilərindən biri kimi özünü göstərir [5, s.58]. Bu mənada, beynəlmiləl hərbi terminlərin dilimizə keçməsi, formallaşması, ayrı-ayrı hərbi məhfum və anlayışların beynəlmiləl xarakterli dil vahidləri ilə ifadə olunması bir tərəfdən dilimizin hərbi terminologiyasında funksionallığın effektivliyini şərtləndirirsə, digər tərəfdən onun beynəlxalq dil ailəsinə integrasiya etməsini asanlaşdırır.

Beynəlmiləl hərbi terminlərin eksəriyyətinin latin və fransız mənşəli olması və onların yayılma arealının genişliyi müxtəlif tarixi səbəblərə bağlıdır. Belə ki, qədim latin dilinin bütün sahələrə aid terminoloji vahidlərin yaranmasındaki rolü dənilməz həqiqətdir. Dilimizdə işlənən latin mənşəli beynəlmiləl hərbi terminlər semantik məna baxımından daha çox hərbi rütbə, peşə adları, avadanlıq, əməliyyat adları və s. istifadə edilən vahidləridir. Həmin semantik mənaları bildirən və beynəlmiləl səciyyə daşıyan *general*, *mayor*, *hospital*, *qranat*, *distansiya*, *diviziya*, *aparat*, *agent* və s. kimi terminlər bu gün də dilimizin hərbi terminoloji qatında işlənməkdədir.

Hazırda dilimizin hərbi terminologiyasında istifadə olunan, aktiv işlədiləməsi ilə seçilən və artıq beynəlmiləl hərbi termin kimi qəbul olunmuş fransız mənşəli leksik vahidlər də çoxluq təşkil edir. Doğrudur, bəzi mənbələrdə fransız və latin mənşəli terminlər qarışdırır, bu və ya digər hərbi terminin müəyyən ediləcək fərqli məqamlara rast gəlmək olur. Bu isə təbii ki, fransız və latin dillərinin geneoloji qohumluğu və ortaş leksik elementlərin çoxluğu ilə izah oluna bilər. Fransız mənşəli hərbi terminlər hərb işinin çox müxtəlif sahələrinə aid anlayışları ifadə edir və dilimizdəki beynəlxalq hərbi terminlərin çox böyük bir qismını əhatə edir. Ona görə də dilimizdə *blokada*, *bomba*, *qarnizon*, *parol*, *paraşüt*, *serjant*, *əşalon*, *ekipaj*, *desant*, *partizan*, *karabin*, *patrul* və s. kimi onlarla fransız mənşəli beynəlxalq hərbi terminlər dilimizin aktiv leksik qatının vahidləridir.

Dilimizin lügət tərkibində yunan, latin və fransız mənşəli terminlərə yanaşı beynəlmiləl səciyyəli ərəb mənşəli *admiral*, alman mənşəli *yefreytor*, *raket*, ingilis mənşəli *tank*, *miçman*, *snayper*, rus mənşəli *zastava*, *starşina*, polyak mənşəli *polkovnik*, holland mənşəli *matros*, türk mənşəli *kazak*, *yeniçəri* və s. terminlər də işlədir. Bu terminlərin dilə daxil olma yolları bir-birindən fərqləndiyi kimi, leksik-semantik məna qrupları və funksional fəallığı da bir-birindən seçilir. Leksik-semantik məna baxımından bu sözlər hərbi terminologiyasının, demək olar ki, bütün sahələrini əhatə edə bilən vahidlərdir. Belə ki, onların böyük bir qrupu hərbi rütbə adları (*general*, *polkovnik*, *leytenant*, *mayor*, *admiral*), bir qismi hərbi vəzifə və peşə adları (*adyutant*, *partizan*, *agent*, *komissar*, *desant*), bir hissəsi hərbi hissələrin və bölmələrin adlarını (*qarnizon*, *batareya*, *diviziya*, *polk*), digər bir qismi döyüş texnikasını, və silah adlarını (*raket*, *blindaj*, *anqar*, *avtomat*,

pulemyot, patron), bir hissəsi isə döyük əməliyyatı və tapşırıqlarının adlarını (diversiya, mars, parad) bildirməyə xidmat edir.

Milli ordu sahəsindəki quruculuq işləri genişləndikcə hələ dil vahidləri ilə ifadə olunmayan və buna cəhd edilməyən bir çox hərbi məhfum və anlayışların işlənmə reallığı da artır, bu və ya digər yeni hərbi fikirlərin ifadə olunma, qavranılma ehtiyacı yaranır. Bu zaman onların dil vahidləri ilə ifadə olunması üçün ənənəvi olaraq öncə dilimizin milli bazasına müraciət edilir. Bu mümkün olmadıqda başqa dillerin, daha çox halda isə rus dilinin leksik vahidlərinə üz tutulur. Belə halda dilimizin lügət tərkibində alınma sözlərin, eyni zamanda beynəlmiləl terminlərin sayı çıxalmağa başlayır. Bəzən isə Avropa mənşəli beynəlmiləl terminlər daha qədimdən dilimizdə işlənən ərəb-fars mənşəli sözlərlə qoşa işlədirilir və “əksər halda üstünlük ənənəvi sözlərə verilir” [3, s.173]. Agent, adyutant, diversiya və s. vahidlər müəyyən dövr ərzində casus, yavər, təxribat sözləri ilə paralel işlədirilmiş, sonra isə üstünlük ikincilərə verilərək birincilərin sixşdırılıb hərbi terminologiyadan çıxarılmasına səbəb olmuşdur.

Bütün dediklərimizi yekunlaşdıraraq, bu qənaətə gelirik ki, bu dil vahidləri beynəlmiləl mahiyyət daşıyan, bütün xalqların həyatında mühüm yer tutan beynəlxalq hərbi quruculuq işinin ümumi axınına qoşulmağa, dilimizin dünya dillərinin hərbi leksik qatına inqərasiyasına yaxından kömək edən əsas və aparıcı amillərdən biri kimi əhəmiyyətlidir.

Ədəbiyyat

- 1.Ağazadə T. Azərbaycan qədim silah adları və döyük ləvazimatları barədə aexeoloji maddi-mədəniyyət nümunələri əsasında bir neçə söz // “Hərbi bilik” jurnalı, № 4. Bakı, 1994
- 2.Azərbaycan dilinin grammatikası. I hissə. Bakı: Az. SSR EA, 1960
- 3.Azərbaycan – Türkiye türkçəsində hərbi dəniz sözlüyü (Tərtib edənlər: Y.Məmmədli, N.Əliyev, T.Süleymanov). Bakı, 2000
- 4.Çobanov M. Hərbi dənizçilik terminologiyası. Bakı, 2005
- 5.Qasimov İ. Azərbaycan terminologiyasının əsasları. Bakı: Kitab aləmi, 2011
- 6.Qasimov İ. Müasir Azərbaycan dilində hərbi terminlərin yaranma yolları. Bakı: Nurlan, 2000,
- 7.Məhərrəmov M. Hərbi dilə və üsluba və dilə aid olan tələblər // “Hərbi bilik” jurnalı, № 2. Bakı, 2011, 112 s.
- 8.Məmmədli Y. Azərbaycan dilinin hərbi leksikası. Bakı: BDU, 1997
- 9.Sadiqova S. Azərbaycan dili terminologiyasının nəzəri problemləri. Bakı: Elm, 2002
- 10.Sadiqova S. Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafı. Bakı: Nurlan, 2005

Summary

Creation of military terms in azerbaijani language by the acquired words

In this article it is spoken about the ways of creation of medical terms consisting of special layer of the terminology of Azerbaijani language. Generally, here has been given information on ways of creation and methods of medical terms by acquired words. In this research it is spoken about the source of term referring to military dictionaries. It showed that, there are a lot of acquired words borrowed from Arabian and Persian and russian-

european languages into the Azerbaijani language. At the same time, in this article also international military terms are touched upon.

Резюме

Создание военных терминов в азербайджанском языке за счет заимствованных слов

В статье говорится о путях создания военных терминов, являющихся особым слоем в терминологии Азербайджанского языка. Особенно здесь дается информация о путях и способах создания военных терминов за счет заимствованных слов. В исследовании говорится об источнике терминов со ссылкой на военные словари. Указывается, что в Азербайджанском языке имеется большое количество заимствованных терминов, перешедших из арабско-персидского и русско-европейских языков. Одновременно в статье, повествуя о заимствованных терминах, затрагиваются также и интернациональные военные термины, имеющиеся в нашем языке.

Rəyçi: dos. G.İsmayılov
ADIU-nin “Azərbaycan dili” kafedrasının
15.02.2017-ci il tarixli iclasının
06 sayılı protokolundan çıxarıls.

Daxil olma tarixi: 15.02.2017